

UOT 39**ASƏF ORUCOV****XIX-XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ NAXÇIVANDA ŞƏHƏR ƏHALİSİNİN
YAS MƏRASİMİ HAQQINDA**

Məqalədə XIX-XXI əsrin əvvəllərində Naxçıvanda şəhər materialları əsasında yas mərasimi araşdırılmışdır. Yasla bağlı mərasim ailə məişət mərasimlərindən biri olub, xalqımızın etnik kimliyini, adət-ənənəsini ortaya qoyan amillərdəndir. Yəni yasla bağlı mərasimləri öyrənməklə bəzi məsələlərə aydınlıq gətirə bilirik. Araşdırırmalar nəticəsində Naxçıvanda yas mərasimində əməl edilən inanclar sisteminə nəzər salılmışdır. Bunların bir çoxu İslam dini ilə əlaqəlidirsə, bəzilərinin isə İslamdan önceki inanc sisteminə daxil olduğunu görürük. Eyni zamanda yasla bağlı mərasimin geyim və yeməkləri də tədqiqat zamanı ortaya qoyulmuşdur. Bölgədə yasla bağlı verilən yeməklər və içkilər bir qayda olaraq ehsan adlandırılır.

Açar sözləri: *yas, dəfn, Naxçıvan, şəhər, mərhum, ehsan.*

Giriş. Yasla bağlı mərasimlər, adət-ənənələr və inanclar sistemi ailə məişəti ilə bağlı olub öyrənilməsi ciddi məsələlərdən biridir. Dəfn və yasla bağlı mərasimlərin, adətlərin, inancların tarixi çox qədim dövrlərlə səsləşir. Ailə məişət mərasimlərindən dəfn və yas mərasimləri, adətləri din ilə bağlı olduğu üçün daha çox konservativ olub, zəmanəmizdək gəlib çatmış, cüzi dəyişikliyə uğramışdır. Ancaq bu, o demək deyil ki, bu adət və ənənələrdə dəyişiklik olmayıb. Bunların da arasında müəyyən dəyişikliyə uğrayanlar mövcuddur.

Qloballaşan dünyada bir çox milli dəyərlərin sıradan çıxmazı kimi qorxulu proseslərlə qarşı-qarşıyayıq. İstər ədəb-ərkan, istər böyük-kiçik yeri bilmək və bir çox bu kimi hörmət-ehtiram tələb edən nəzakət qaydaları, adət-ənənələr texnika əsrinin qeyri-texniki tələblərinə çevrilərək virtuallıqdan vizuallığa çevrilir. Qısa və el dilində desək, əndazəni aşmaq, etdiyimiz hörməti göstərişə çevirmək kimi bir azara yoluxuruq.

Bu dəyərlər arasında dünyasını dəyişmiş birinə qarşı münasibət, həmin ölü sahibinə hörmət əlamətləri də artıq əvvəlki adət-ənənə prinsiplərindən uzaqlaşmaqdadır. Bunun üçün biz bu tədqiqatda XIX-XXI əsrin əvvəllərində mövcud olan yasla bağlı adət və ənənələrlə, inanclar sistemi ilə bağlı araşdırımlar aparmağa çalışacayıq. Bu tədqiqat əsəri daha çox Naxçıvanda şəhər materialları əsasında ortaya qoyulmuşdur.

Öncə onu qeyd edək ki, dəfnlə bağlı adət-ənənələr, inanc sistemləri İslam dini qəbul edildikdən sonra demək olar ki, olduğu kimi var olmaqdadır. Yasla bağlı adətlərdə isə müəyyən dəyişiklik edilmişdir.

Mərhum dünyasını dəyişən kimi öncə qohumlar, qonşular bir-birlərinə xəbər verirlər. Gündümüzdə bu məsələ telefon və sosial şəbəkə vasitəsi ilə də həyata keçirilir. Qohumlardan, qonşulardan xüsusən yaşılı insanlardan biri mərhum dünyasını dəyişən kimi üzünü qibleyə tərəf çevirib onun gözlərini “basar” (yumar), ayaqlarını əllərini düz uzadır, sonra üzünü örtərlər. Bu zaman bir yaşılı adam və yaxud molla dəvət edilibsə, molla Qurandan müəyyən ayələr oxuyar. Mərhumun yaxınları isə yüksək səslə ağlamağa başlayarlar. Mərhum can verərkən yaxınlarının yüksək səslə ağlamasına imkan vermir, deyirlər ki, həmin zaman ölçək olan insan canbəsər olur. Yas mərasiminə uyğun olaraq ağlaşmanın ilk anı “ümumi şivən” adlanır. Mərhumun son nəfəsi çıxan kimi onun yanındakılar ucadan ağlamağa və ağı, edi deməyə başlayırlar [3, s. 213]. Bu ağlaşma mərhumun yaşına görə dəyişir. Ən əski çağ-

lardan türklərin yas vaxtı çıqırması, ağlaması, üzlərini cırması, saçlarını kəsməsi qədim Çin mənbələrində də qeyd olunur [8, s. 195-196]. Bu adətə Ordubad şəhərində çox az rast gəlinir. Bunun İslam dininə zidd olduğu bildirilir. Ordubad şəhərində mərhum dünyasını dəyişəndə qapının ağızına sönmüş çiraq qoyarlar. Bunun anلامı da odur ki, ev sahibinin dünyasını dəyişməklə bu evin çırığı söndü.

Mərhum yuyularkən, ümumiyyətlə, tabut həyətdən çıxana qədər camaat ayaq üstə ağlayar. Qeyd edək ki, XX əsrin sonu, XXI əsrin əvvəllərindən başlayaraq kənd yerlərindən fərqli olaraq Naxçıvan şəhərində mərhumun yuyulması az bir hal istisna olmaqla bu iş şəhər məscidlərində həyata keçirilir. Mərhumu yuyanlara da müəyyən miqdarda pul verilir. Ordubad şəhərində isə bina evlərində yaşayanlar Malik İbrahim məscidində, həyət evində qalan insanlar isə öz həyətlərində mərhumu yuyarlar. Əvvəlki illərdə isə binanın həyətində örtülü bir yer düzəldib mərhumu orada yuyardılar.

Əvvəlki dövrlərdən fərqli olaraq günümüzdə Naxçıvanda dövlət tərəfindən yas sahiblərinə kömək məqsədiylə daha bir xeyirxah köməklik göstərilir. Belə ki, Naxçıvan şəhərində dünyasını dəyişəni öz həyətindən, yaxud məsciddən qəbiristanlığa aparmaq məqsədiylə cənazənin daşınması üçün nəzərdə tutulmuş avtomobillər ayrılib. Bu cür avtomobillərdən bəzi rayonlara da verilib. Beləliklə, nəşin insanların ciyinlərində deyil, avtomobildə aparılması təmin edilib.

Mərhumu evdən çıxararkən qadınlar tabutla bərabər həyət qapısına qədər gedər, sonra geri qayıdarlar. Kişilər mərhumu dəfn etdikdən sonra yas saxlanılan yerə qayıdır gələrlər.

Mərhum hələ dünyasını dəyişdiyi zaman istər kənd, istərsə də şəhər yerlərində hamı ev sahibinə kömək etməyə çalışır. Əzizini, doğmasını itirənləri bir növ bəzi xərclərdən azad etmək, dərdini yüngülləşdirmək üçün birlik nümunəsi göstərilir. Yas evinə gələnlər, xüsusən qohumlar, qonşular bir çox işləri öz aralarında bölüşdürüb, hərə bir işlə məşğul olardı ki, burada əsas işlərdən biri də yas mərasimi üçün çadırın qurulması idi. Bəzən çadır qurmaq üçün yer olmayanda yas evdə, kişilər və qadınlar üçün ayrı otaqlarda saxlanılırdı. XX əsrin 80-90-ci illərində Naxçıvan şəhərində binaların qabağında insanlar arasında besedka (15-20 m uzunu, 4-5 m eni olan xeyir-şər yeri) adı ilə bilinən tikililər mövcud idi ki, yas zamanı kişilərin oturmasına orda təşkil edirdilər. Artıq XX əsrin sonları, XXI əsrin əvvəllərindən başlayaraq şəhər əhalisi yas saxlamaq üçün məscidlərdən və bu məqsədlə tikilən mərasim evlərindən istifadə edirlər. Naxçıvan şəhərində xalq arasında “Xincab”, “Cahan”, “Kalba Musa” adı ilə bilinən yas mərasim evləri bu gün fəaliyyət göstərməkdədir. Belə yas evlərindən istifadə etmək üçün çox az miqdarda kirayə haqqı ödənilir. Bu kirayə haqqı əslində o məqsədlə alınır ki, yas mərasimi müddətincə elektrikdən və mavi yanacaqdan istifadə olunur, həmçinin işlədilən məişət əşyalarının sıurma halları baş verdiyi halda bu əşyalar alınıb yerinə qoyulur. Yay aylarında bu cür yerlərin kondisionerlə sərinlədilməsi, qışda qızdırılması müəyyən xərc tələb edir ki, bu xərclər də həmin alınan pullarla ödənilir. Məqsəd əzizini itirmiş insanlara kömək etməkdir. Bundan əlavə, günümüzdə kənd yerlərində mərasim evləri tikilir ki, insanlar yas mərasimlərini əziyyətə düşmədən təşkil edə bilsinlər. Belə ki, şəhər yerlərində çadır, qab-qacaq kirayəsi artıq yoxdur. Belə yas evlərində ancaq kişilər oturarlar. Qadınlar isə daha çox dünyasını dəyişmiş insanın evində yas tutarlar. Bundan əlavə şəhər əhalisi yaslarını şəhər məscidlərində də saxlayarlar. Belə yerlərdə kişilər və qadınların oturması üçün ayrı-ayrı yerlər vardır.

Bölgədə yas mərasimini təşkil etmək “oturmaq” ifadəsilə əvəzlənir. Bundan əlavə, bölgədə əhali arasında məclis sözü “məylis” sözü kimi işlədir. Məsələn, məylis saat neçəyə qədər davam edəcək. Məylisə çoxlu adamlar gəlmışdı və.s.

Yaz məclislərini (kişi və qadın) əvvəlcədən çağrılmış mollalar idarə edirlər. Qadın

məclisini qadın, kişi məclisini isə kişi mollası idarə edir. Mollalar bunun üçün müəyyən haqq alırlar. Mollalar məclisin yuxarı başında düzəldilmiş yerdə otururlar. Tədqiqatçı alim A.Cəfərova yazır ki, Ordubad şəhərində qadın məclisinə molla ilə yanaşı ağıçı qadın da dəvət olunur. Ağıçı mərhumun müsbət keyfiyyətlərini özündə eks edən bayatılar da söyləyir. Lakin buna çox vaxt sərf etmir. Daha çox Kərbəla müsibətini, Aşura gününü, imam Hüseyn və onun tərəfdarlarının acısını yad edən ağrılar, bayatılar söyləyir. Bu da bölgə əhalisinin İslam dininə verdiyi böyük dəyərdən, dincə bağlılığından xəbər verir [2, s. 73-74]. Kişi məclisində ümumi ağlaşma olmadıqından molla hər dəfə yasa gələn və gedən olduqda fatihə verər. Eyni zamanda dini istiqamətdə, şəriətə aid söhbətlər aparar, ara-sıra Quran oxuyar. Son dövrlərdə bu işləri həyata keçirən zaman səs gücləndiricilərdən də istifadə edirlər.

Azərbaycanın bir çox yerində yas mərasimlərində arxasında əyləşdiyimiz masalar toy mərasimlərindəkindən heç də geri qalmır. Bunu paytaxtda iştirakçısı olduğumuz bir çox yas mərasimində müşahidə etmişik. Müxtəlif çeşidli meyvələr, bir neçə növ çərəz, şirniyyatlar, dadı və görüntüsü fərqli sular yas süfrələrinin ənənəvi menyüsünə çevrilib. İnsanlar verdikləri ehsanın filankəsinkindən daha yaxşı olması uğrunda mənasız rəqabətə girişiblər. Halbuki, yas mərasimlərində verilən ehsanda məqsəd ac və kimsəsizləri, yetim-yesiri doyurmaq, beləliklə, onların şükür və dualarıyla mərhumaya savab qazandırmaqdan ibarətdir.

Müasir dövrümüzdə Azərbaycanın digər bölgələrindən fərqli olaraq Naxçıvan Muxtar Respublikasında istər şəhər əhalisi tərəfindən, istərsə də kənd əhalisi tərəfindən yas mərasimləri dini qayda-qanunlara uyğun, sadə və təmtəraqdan uzaq keçirilir. Əslində bu bir növ Azərbaycanın digər bölgələrinə nümunə olmalıdır. Yas mərasimlərində məqsəd mərhumun doğmalarına, ata-anasına, bacı-qardaşına, oğul-qızına təskinlik vermək, onun dərdinə şərīk olmaq, acısını bölüşməkdən ibarətdir.

Naxçıvanda əvvəlki dövrlərdən fərqli olaraq günümüzdə yas mərasimləri üç gün keçirilir. Yeddi və qırx mərasimləri isə eşitməyənlərin, xəbəri olmayanların ölü sahibinə baş sağlığı verməsi baxımından saxlanılır. Naxçıvan şəhərində mərhumun 40 mərasiminə insanları dəvət edərək çağırırlar. Yəni 40 mərasiminə ancaq çağırılanlar gedərlər. Naxçıvan diyarında rast gəlinməsə də Azərbaycanın bir çox bölgələrində və bəzi türk xalqlarında mərhumun 52-ni də saxlayarlar. Etnoqraf alim N.Quliyeva qeyd edir ki, bu adətə daha çox Azərbaycanda sünñü məzhəbinin olduğu yerlərdə rast gəlinir. Tədqiqatçı alim topladığı etnoqrafik çöl materiallarına əsaslanaraq yazır ki, xalq arasında olan inama görə, mərhumun torpağa tapşırıldığının 52-ci günü “ətin sümükdən”, “saçın bədəndən” ayrıldığı, yəni onun çürüməyə başladığı güman olunur. Odur ki, həmin gün onu yad edirlər [5, s. 257]. Üç gün ərzində yas mərasimində süfrədə sadəcə qənd və limon, bəzi hallarda isə xurma olur. Üç gün boyunca yasa uzaq yerdən gələnlərə əgər yas yaxılarının yemək öynəsinə təsadüf edibsə, həmin adama yemək də verilir. Ancaq muxtar respublikanın demək olar ki, bütün yerlərində camaat ev sahibini xərcə salmamaq üçün, ölü sahibinin təkidinə baxmayaraq, yemək saatlarında yas yerlərini tərk edib evlərinə getməyə üstünlük verirlər və ya həmin saatlar yasa gəlməməyə çalışırlar. Bu gün yas yerlərində təkcə mərhumun 3-ü günü, saat 1-dən 2-yə kimi yasa gələnlərə yemək verərlər.

Əvvəlki dövrlərdə mərhumun yeddisi günü hətta böyük bir iribuyunuzlu heyvan kəsib kənd camaatına (təqrübən hər evə yarım kilogram) paylayardılar. Bu isə ailəyə böyük bir maddi zərbə idi. Müasir dövrümüzdə bu ənənə də yığışdırılıb. Günümüzdə mərhumun yeddisində halva çalıb qohumlara, qonşulara paylamaq adəti olduğu kimi qorunub saxlanılır. Halva çalmaq (hazırlamaq) qarşılıqlı yardım əsasında həyata keçirilir.

Muxtar respublikadakı yas mərasimlərinin ən maraqlı cəhətlərindən biri də, ölü sahibinin mərasimin keçirildiyi yerin girişində oturmasıdır. Bu zaman yasa gələnlərin və yasdan gedənlərin hər biri üçün yas sahibi ayağa qalxıb öz minnətdarlığını bildirir. Lakin onsuz da üzgün və kədərli olan bu insanların hər dəfə ayağa qalxmasının qarşısını almaq üçün yerli əhali maraqlı bir üsuldan istifadə edir. Belə ki, kimsə mərasimin keçirildiyi yerə daxil olursa, bu zaman yas sahibi ayağa qalxır və bu məqamdan istifadə edən yası tərk etmək istəyənlər mərhumaya başsağlığı verib möclisdən çıxırlar. Beləliklə də yas sahibinə əziyyət verib daha bir neçə dəfə ayağa durmasına imkan verilmir.

Əksər yerlərdə yas sahibinə maddi kömək məqsədiylə hərə öz arzusu müqabilində yasa pul da yazdırır. Bu da el arasında birləşmə nümunəsi olmaqla bərabər yasın xərclərinin böyük bir hissəsinin, bəzən bütün xərclərini qarşılamaya bəs edir. Naxçıvan Muxtar Respublikasının bəzi kəndlərində topladığımız çöl materiallarına görə, kəndin sayılıb seçilmiş insanı, ağısaqqalı və yaxud kəndin mollası əvvəlcədən baş verə biləcək yas üçün pul yiğar, bu pulun miqdarına gəldikdə isə insanlar “əlinə düşəni” verərdi. Məbləğ 2-3, bəzi hallarda 5 manat edər. Bu pul yiğildiqdan sonra mərhum dünyasını dəyişən kimi yas (ev) sahibinə verilər. Bu yasdan başlayaraq pul yiğilar ki, növbəti yas olan kimi mərhumun və ya yas evinin sahibinə versinlər. Bəzi kəndlərdə isə, mərhumun yas günlərində pul yiğardılar. Bu pulun miqdarı indiki zamanda 5-10 manat arasında olar. Kənd yerlərində fərqli olaraq şəhərlərdə yasa pul yiğilməz. Ancaq qohumlardan pul köməkliyi göstərənlər olur. Bundan əlavə, çay və qənd də yasa gətirib kömək edərlər. Bakı şəhərinin bəzi kəndlərində də yas sahibinə kömək etmək üçün qənd, çay, düyü gətirərlər. Ancaq burada gətirilən nə varsa o tək sayıda olmalıdır. Məsələn, əgər bir nəfər qənd aparsa bu ya bir kq, ya da üç kq olmalıdır [6, s. 50]. Ordubad şəhərində bir çox məhəllə insanı özləri üçün cəmiyyət yaradıb. İmkanlı ailələr bu cəmiyyətin sədrinə pul verərlər. Cəmiyyət sədri də yığışan bu puldan mərhum dünyasını dəyişən zamanı ölü sahibinə yardım edər.

Naxçıvan Muxtar Respublikasında qəbir yerinin nəinki kəndlərdə, şəhərdə belə pulla satılması halına rast gəlinmir. Onu da ayrıca vurğulamaq istərdik ki, regiondakı kənd və şəhər qəbiristanlıqlarının hamısı xüsusi hasarla əhatələnib, ildə bir neçə dəfə təmizlənir. Son illərdə muxtar respublikanın hər tərəfində qəbiristanlıqlardakı qəbirləri əhatələyən dəmir məhəccərlər də yığışdırılmışdır. Qəbirlərin qorumaq mənasında məhəccərə alınmasına artıq ehtiyac yoxdur. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi muxtar respublikanın bütün qəbiristanlıqları hasarlanaraq səliqəli şəkildə qorunur. Məhəccərlərin öz əhəmiyyətini itirməsi vətəndaşları da əlavə xərcdən azad edib. Lazım olan materialı almaq, usta, fəhlə tutmaq, bunların daşınması və s. kimi işlər özlüyündə xərc tələb edirdi. Bu barədə mətbuata müsahibə verən Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktorunun söylədikləri də fikirlərimizi təsdiq edir: “Bu gün dəmir çərçivənin hazırlanması təxminən 700-1000 manata başa gəlir. Bunun da vəfat edən üçün heç bir faydası, xeyri yoxdur. Deməli, buna sərf olunan vəsait izafədir, hədəkdir. Digər tərəfdən isə bu iş getdikcə daha zərərli bir adətə çevrilirdi. “Qonşudan qalma dala” prinsipi ilə hərəkət edənlər də az deyildi. Onlar bir növ özlərinin nəyə “qadir olduqlarını” bahalı məzar daşları qoymaqla, məzarı qiymətli metal lövhələrlə çərçivəlməklə göstərirdilər. Əlbəttə ki, bütün bunlar böyük hikmətə və elmi dəyərə malik olan İsləm dininə yaraşmayan bir haldır” [10].

Müasir dövrümüzdə dövlət tərəfindən vətəndaşı düşünərək tətbiq etdiyi qaydalardan biri də qəbirlərin standart ölçülərdə, eyni şəkildə götürülməsi, qəbir başdaşlarının müəyyən edilmiş ölçüdə hazırlanmasıdır. Bununla həm də dünyasını dəyişən qəbri üstündə imkanlı-imkansız seçimi də hiss edilmir. İndiki başdaşları qismən balaca və daşın üzərində mərhumun

şəkli olmadan hazırlanması da dinimizin tələbi kimi müsbət məqamlardan biridir. Bunun üçün bəlli standartlar da müəyyənləşdirilib. Belə ki, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli qərarına əsasən, mövcud olan məzarlıqlarda dəfn zamanı qəbirlərin milli-dini dəyərlərin tələblərinə və qaydalara uyğun ölçüyə salınması zəruridir: “Hər bir qəbir üçün ölçü qaydaları müəyyən olunub. Qaydalara əsasən, hər bir məzarın eni 1 metr 40 santimetr, uzunluğu isə 2 metr 20 santimetr olaraq müəyyənləşdirilib” [11].

Ümumiyyətlə, müqayisəli nəzər yetirəndə yas mərasimlərində Naxçıvan modelinin İslam dininin tələbləri baxımından daha məqsədə uyğun olduğunu vurğulamaq lazımdır. Məhz ölkə mətbuatında Naxçıvan modelinin rəğbətlə qarşılandığını göstərən yazıların, müsahibələrin verilməsi də yuxarıda qeyd etdiklərimizi dəstəkləyən faktlar kimi vurğulaya bilərik.

Naxçıvanda yaslı evin yasdan çıxarılması ənənəsi də mövcuddur. Belə ki, mərhumun 40-ı çıxandan sonra qarşidan gələn ilk bayram öncəsi (Novruz, Ramazan, Qurban) yaxın qohumlar, qonum-qonşular yaslı evə gedər və “Qara bayram” keçirərlər [1, s. 141]. Bu zaman mərhumun qəbrini ziyarət edər, dualar oxuyarlar. “Qara bayram”na gələnlər üçün adətən plov bişirər və halva çalıb, ehsan verərlər. Bununla da həmin evin, ailənin yasdan çıxarılması düşünülür.

Qəbir üstə getmə adəti də mövcuddur. Mərhumun 3-ü, 7-i, 40-ından əlavə, bayram günlərində qohumlar, qonşular yiğisib qəbir üstə gedər, orda Quran oxutdurur, qəbrin üstünü təmizləyər, səliqə-sahmana salarlar.

Yasla bağlı adətlərdən danışarkən ailənin yaslı qalması məsələsinə toxunmaq istərdik. Ailənin uzunmüddətli yaslı qalması mərhumun evindəki nüfuzundan və yaşıdan çox asılıdır. Əgər mərhum cavandırsa, evin yaslı qalması uzunmüddət çəkər. Qeyd etmək lazımdır ki, XX əsrin 70-90-cı illərdə yas olan (düşən) evdə, mərhumun qohumlarında, hətta qonşularında belə televizoru açmaz, uzun müddət toyadılınca gedilməzdi. Bundan əlavə mərhumun ili çıxmamış toy edilməzdi. Televizora baxmaq qohum-qonşunun özündə mərhumun 7-nə qədər, ailənin özündə isə 40-na qədər “qadağan edildi”, yəni baxılmırıldı. Müasir dövrdə bu məsələlər bir az arxa planda qalmışdır. Ailə üzvlərindən başqa qohumlar belə bu məsələyə əməl etmirler. Yaslı qadınlar: bacılar, analar, həyat yoldaşları, qızlar 3-4 ay, hələ bəlkə də daha çox müddətə gözəllik salonlarına getməz, saçlarına rənglər qoymaz, mərhumun 40-ı çıxana qədər isə qaşlarını, üzlərini təmizlətdirməzler.

Yas mərasimdən yazarkən bu mərasim ilə bağlı geyimə də diqqət yetirmək lazımdır. Bölgədə yas düşən evin qadın sakinləri qara paltarlar geyinər, başlarına qara yaylıq örtərlər. Yasa gedən qadınlar isə çalışarlar ki, onlar da qara geyinsinlər və yaxud allı-güllü geyinsinlər. Y.Kalafat yazır ki, Türk kültür coğrafiyasının demək olar ki, hamısında ölü birinin evinə təzə paltar geyinib getməzlər [9, s. 70]. M.Paşayeva qeyd edir ki, Oğuz rayonunda yayılmış adət görə ölü düşən evdə 7 gün iş görülməz və heç kəs paltarını dəyişməzdi [7, s. 220]. Yaslı evdə ailənin kişiləri isə 40 gün saqqal saxlayardılar. Günüümüzdə bu kimi məsələlərə o qədər də diqqət yetirilmir. Mərhumun 3-ü və yaxud 7-si çıxan kimi kişilər üzlərini qırxarlar. Bu bir növ də insanların iş həyatları ilə əlaqəlidir. Ümumiyyətlə, kişilərin yasla bağlı geyimləri olmamışdır. Bir də ki, yaslı evin ailə üzvləri bir neçə ay özlərinə təzə paltar almaz, bir sözlə alış-verişə çıxmazlar. Onu da qeyd edək ki, mərhumun öz paltarını isə evdə saxlamazlar.

Şahbuz şəhərində topladığımız etnoqrafik materiallara görə, guya paltar bu zaman ağlayar, özünə yoldaş axtarar. Onu kimsəsizlərə verər və yaxud məscidlərə qoyarlar ki, imkanı olmayanlar gəlib götürsünlər. Bundan əlavə, paltarı qazıb basdırmaq adəti də mövcud olmuşdur.

Yas mərasimi zamanı bir sıra inanclar sisteminə əməl edilir. Belə ki, yasa gələnlərin ayaqqabıları cütdələnmir, evdəki aynaların üzləri örtülərdi və s. Yas üçün bişirilən çörəyin birincisini bəzi kəndlərimizdə damın üstünə atar, ya da qəbrin üstünə ovub tökərlər [3, s. 51].

Yas evində oturmağın bir ədab-ərkanı vardır. İnsanlar çalışarlar ki, yas yerlərində uzun zaman oturmasınlar. Ziyarəti qısa kəsərlər. Toplanmış materiallara görə, insanlar çalışarlar ki, yasdan çıxıb birbaşa öz evlərinə getsinlər. Yasdan çıxıb başqasının evinə getmək yaxşı hal sayılmır. Yasla bağlı mərasimlər xalqımızın mili-mənəvi dəyərlərini, onun etnik kimliyini, inanclar sistemini ortaya qoyur. Aparılan tədqiqatlardan məlum olur ki, bəhs edilən mərasimdə bəzi dəyişikliklər edilmiş, bəzi adətlər, inanclar aradan çıxmışdır. XXI əsrə isə elə adət-ənənə vardır ki, mənəvi dünyamıza daxil olmuşdur. Yasla bağlı mərasimi araşdırarkən, bu mərasimlə bağlı geyim, yemək və içki və s. məsələlər də araşdırılmalıdır. Bir məsələni də qeyd etmək istərdi ki, XIX-XX əsrin sonlarında yas mərasimində mövcud olan bir sıra adət ənənələrin XXI əsrin əvvəllərində aradan çıxmazı və ya çıxardılması bölgə əhalisinin maddi və mənəvi dünyasına çox böyük xeyri olmuşdur.

ƏDƏBİYYAT

1. Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Azərbaycan” cildi. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2007, 884 s.
2. Cəfərova A. Ordubad folklor mühiti (namizədlik dissertasiyası). Bakı, 2016, 172 s.
3. Qədirzadə Q. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı: Elm, 2003, 368 s.
4. Qədirzadə T. İslamaqədərki adətlər, inamlar və mərasimlər (Naxçıvan materialları əsasında). Bakı: Nafta-Pres, 2006, 120 s.
5. Quliyeva N. Azərbaycanda müasir kənd ailəsi və ailə məişəti. Bakı: Elm, 2005, 347 s.
6. Quliyeva N. XIX-XX əsr Bakı şəhər əhalisinin ailə və ailə məişəti. Bakı: Elm, 2011, 240 s.
7. Paşayeva. M. Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr (XIX-XX əsrin əvvəlləri. Şəki-Zaqatala bölgəsinin materialları üzrə). Bakı: Azərnəşr, 2008, 308 +24 s.
8. İnan A. Tarihte ve bugün Şamanizm. Ankara: Türk Tarih Kurumu, 1972, 250 s.
9. Kalafat Y. Türk kültür halklarında ölüm. Ankara: Berikan yayın evi, 2011, 268 s.
10. <http://naxcivantv.az/index.php/x-b-rl-r/1837.html>
11. <https://az.trend.az/azerbaijan/society/2722077.html>

*AMEA Naxçıvan Bölümü
E-mail: aseforucov@yahoo.com.tr*

Asaf Orujov

ABOUT THE MOURNING CEREMONY OF THE CITY POPULATION IN NAKHCHIVAN AT XIX-THE BEGINNING OF THE XXI CENTURIES

The mourning ceremony was investigated based on Nakhchivan city materials in XIX-XXI Century. The mourning ceremony is one of the family home ceremonies and is one of the factors that reflect the ethnic identity and traditions of our people. That is, we can clarify some issues by studying rituals related to the mourning. As a result of the research, the system of beliefs in Nakhchivan's mourning ceremony was examined. While many of these are related to Islam, we see that some part of the pre-Islamic belief system. At the same time, the clothes and dishes of the ceremony related to the mourning were also revealed during the research. Foods and drinks that are related to the old age in the region are commonly referred to as ehsan.

Keywords: *mourning, funeral, Nakhchivan, city, the late, ehsan.*

Асеф Оруджов

**О ТРАУРНОЙ ЦЕРЕМОНИИ НАСЕЛЕНИЯ ГОРОДА НАХЧЫВАН
XIX-НАЧАЛА XXI ВЕКОВ**

В статье была исследована траурная церемония по материалам города XIX-XXI веков. Траурная церемония является одной из семейных домашних церемоний, а также одним из факторов, отражающих этническую самобытность и традиции нашего народа. То есть, мы можем прояснить некоторые вопросы, изучив ритуалы, связанные с трауром. В результате исследования была исследована система верований в траурной церемонии Нахчывана. Хотя многие из них связаны с исламом, мы видим, что некоторые являются частью доисламской системы верований. В то же время одежда и посуда, связанные с трауром, также были обнаружены в ходе исследования. Продукты питания и напитки, связанные с трауром, в регионе обычно называют «эхсан».

Ключевые слова: яс, похороны, Нахчыван, город, покойный, эхсан.

(*Tarix elmlər doktoru Şirin Bünyadova tərəfindən təqdim edilmişdir*)

Daxilolma tarixi:

İlkin variant 19.12.2019

Son variant 18.02.2020